

Nakam şair ömrünün üfüqləri



XX əsrin əvvəlləri İran ədəbiyyatında tənqidçi realist poeziyanın tanınmış nümayəndələrindən biri də Mirzadə Eşqi olub. 30 illik nakam ömrünə zəngin ədəbi irs siğdırıan şairin bu il anadan olmasının 130, vəfatının isə 100 illiyidir.

Seyid Məhəmmədrza Mirzadə 1894-cü ildə Həmədan şəhərində anadan olub. İbtidai təhsilini molla məktəbində alır. Sonra "Ülfət" və "Alyans" məktəblərində təhsilini davam etdirir. Fransız dilini öyrənir. Əmək fəaliyyətinə fransız bir tacirin mağazasında tərcüməçi kimi başlayır. Bir müddət sonra jurnalistik fəaliyyəti göstərir. Şəhərdə "Eşqinin qəzeti" adlı kiçik formatlı qəzet nəşr etdirir. Cəmi 3 nömrəsi işiq üzü görən qəzet qısa müddətə bağlanır. O bu məhdudiyyətlərə görə ruhdan düşmür. Böyük təmkin və səbirə jurnalistik fəaliyyətini davam etdirir. Müxtəlif dövri mətbuat səhifələrində publisistik məqalələrlə çıxış edir.

Mirzadə Eşqi 1910-cu ildə Tehranda çıxan "Siyaset" qəzetində dərc etdirdiyi şeir və məqalələrində riyakar dövlət xadimlərinə, onların xalqın ziyanına apardıqları yaramaz siyasetə qarşı kəskin etirazını bildirir. Ölkədə cərəyan edən siyasi oyun-

larla bağlı düşüncələrini aydın şəkildə xalqa çatdırmaq istəyir. Bunun üçün yeni ədəbi üslub yaratmağa çalışır. Bu istəyinə "Novruzname" əseri ilə nail olur.

Ədibin yaradıcılıq siması və vətəndaşlıq mövqeyi eyni zamanda "İran sultanlarının dirilməsi", "Qara kəfən", "Ehtiyac", "Vətən eşqi", "Üç tablo" və s. kimi əsərlərində öz əksini tapır.

Şair "Uzunqulağa minmiş respublika" poemasını şifahi xalq ədəbiyyatı motivləri əsasında qələmə alır. Əsərdə Britaniya imperializmi kəskin tənqid edilir. İngilislərin "respublika" şəhəri altında xalqın malını, İranın sərvətini talan etdiyi açıq şəkilde diqqətə çatdırılır. Şair sadə, anlaşıqlı bir dillə mühüm siyasi mətlebləri gündəmə gətirir. "Qara kəfən" poemasında qadınlara kışılirlə bərabər hüquqların verilməsi tələb olunur. Onları qara çadraya-kəfənə bürüyərək cəhalət və səfalət içərisində, zülm və əsərət altında yaşamağa mehəkum edənlər tənqid edilir. Müəllifin həyat idealının aynası olan "Dördüncü məclis haqqında müstəzad", "Xilqətdən naraziqliq", "Ehtiyac, ey ehtiyac", "Bəşərin məzəmmət edilməsinə dair" və s. əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.

Şairin "Bir qoca kəndlinin, yaxud Eşqinin ideali" poemasında da siyasi motivlər diqqəti cəlb edir. Əsərin qəhrəmanı oxucunun gözləri önündə oddan-alovdan keçir. Məmurluqdan xalq hərəkatı və Məşruətə (konstitusiya) inqilabının öncüllərindən birinə çevrilir. Qarşılaşlığı və yaşadığı hadisələr onda azadlıq amalının yaranmasına səbəb olur. İstibdad rejimi rəhbərlərinin satqınılığı, xalqı riyakarcasına aldadaraq istismar etmələri sadə kəndlə qəlbində mövcud quruluşa qarşı nifret, qıdas hissələri oyadır. Hakim üsuli-idarəni yuxarıq idealı onun həyat amalına dönür.

M. Eşqi İran məclisinin (parlament) nümayəndələrinə qoşularaq İstanbula gedir.

İstanbul Darülfünunun Fəlsefə və ədəbiyyat fakültəsində azad dinleyici kimi mühabizələrə qatılır. Avropa ədəbiyyatı ilə ya-xından tanış olur. Eyni zamanda yeni türk ədəbiyyatını mütlək etmək imkanı elde edir. 1918-ci ildə, I Dünya müharibəsi başa çatdığı zaman Həmədana qayıdır. Bu zaman Rusiyada Oktyabr inqilabı qələbə çalır. İngiləbin əsəri İrana da gelib çatır. Tehranda izdihamlı mitinqlər baş qaldırır. Bu axına M. Eşqi də qatılır. Artıq İngiltərə, Almaniya və başqa dövlətlər İranda müstəmləkəcilik siyasəti yeridə bilmirlər. Həmin ərefədə M. Eşqi həbs edilir, bir neçə ay zindanda saxlanılır...

M. Eşqi 1924-cü ildə "İyirminci əsr" adlı jurnalın nəşrinə başlayır. Ancaq bu nəşrin bircə nömrəsi işiq üzü görür. Jurnalda verilən karikaturada ayaqları tərsinə nallanmış bir uzunqulaq, onun üstündə isə sağ əlində silah, sol əlində pul kisəsi tutan bir quldur təsvir olunur. Karikaturada uzunqulağın ayaqlarına vurulan tərsinə nallar İranı geri çəkmək istəyen Rza xan, silah, zorakılıq, pul kisəsi isə ingilislərin vətən xainlarına verdiyi rüşvetin rəmzi olur. Cumhuriyyət şəhərinin müdafiə edən müxtəlif metbuat orqanları isə ilan-qurbağɑ kimi təsvir edilir.

Bir həftə sonra, 3 iyul 1924-cü ildə Mirzadə Eşqi öz evində naməlum şəxslər tərəfindən qətəl yetirilir. Şairin ölümündən sonra yaxın dostu Əli Əkbər Səlimi 1927-ci ildə müəllifin "Seçilmiş əsərlərini" çap etdirir. 1929-cu ildə M. Eşqinin "Divan"ı Tehranda nəşr olunur. Həmin divan 1945 və 1952-ci illərdə təkrar çapdan çıxır.

Ədibin həyat və yaradıcılığı İranda, Avropana və keçmiş sovetlər birliliyində, o cümlədən Azərbaycanda alımların diqqətini çəkib. Haqqında məqalələr və disertasiyalar yazılib. Əsərləri Azərbaycan, rus, özbək, türkmen və s. dillərə tərcümə edilib.

Savalan Fərəcov